

2014-cü ildə paylaşdığımız maraqlı Twittlər

Mən Twitterdə çox aktiv deyiləm, amma mütəmadi olaraq nələrisə oxumaq, ibrət götürdüyüm adamları izləmək istəyirəm. Həmçinin "arada-bir" yazıram. Bu bloqda 2014-cü ildə paylaşdığım Twitterlər arasında ən maraqlı hesab etdiklərimi Sizlərlə paylaşırım. Maraqlı olsa oxuyarsınız.

Mehsul yoxdursa istenilen Reklam – atireklamdir (!). Həqiqətəndə düşünürəm ki, marketinqdə ən vacib istiqamət və başlanğıc nöqtə müştərilər üçün təklif edilən məhsuldan (xidmət, dəyər) başlamalıdır.

Eger biznesde Her shey yaxshi gedirsən, deməli Siz səhv yere baxırsız. Əmin olun ki, belədir. Əgər biznes Sizi narahat etmirsə, əgər Sizə elə gəliyərsəki, Sizdə sistem saat kimi işləyir və artıq Sizin biznesdən, nəzarətdən çəkilmək vaxtınızdır... deməli Siz səhv tərəfə baxırsız. Çünki biznesdə daim problemlər olmalıdır və sahibkar bu problemlərin həlli üçün yollar düşünməlidir.

Biznes adamları ən təmiz və sözüinə düzgün adamlar olurlar, sadəcə Sovet psixologiyası bizdə səhv düşüncə yaradıb. Mən düşünürəm ki, bizneslə həqiqi məşğul olanlar, digər peşə sahibləri ilə müqayisədə yalan danışmaqdan daha uzaqdırlar.

[#Facebook](#) kimin ucunse xestelik, kimin ucunse mualice, kimin ucunse ise yaxshi gazanc menbeyidir. İnanıram ki, bizim bloqun oxucuları üçün FB yalnız və yalnız vaxtlarını səmərəli keçirdikləri yer və mükəmməl qazanc gətirən meydandır. Face-ən ehtiyatlı istifadə etmək lazımdır.

Hetta eylencede bele intizamli olmasın heç bir hezz almağ olmur, hele galdı biznesde [#dushunurem](#) bunu Siz bilirsiniz ve menimle razisiz! İstənilən işdə mütləq və mütləq nizam-intizam olmalıdır. Belə olmadığı zaman heç bir uğurdan söhbət gedə

bilməz.

Son vaxtlar bir sheyin şahidi olmusham rayonda yashayan adamlarin icerisinde saf, ureyim temiz adamlarin sayi coxdur [#rayodayam](#) [#aztwi](#) Bilmirəm niyə, amma bu belədir. Rayon camaatı şəhərlilərə görə daha düzgün, daha ürəkdən, daha səmimidir. Bunu hiss etməmək mümkün deyil.

Buda [#PhD](#) diplomumuz, amma unutmayaq en boyuk ve Ali diplom "biznes praktikadir" [#aztwi](#) [#alim](#) Bu paylaşımı, PhD diplomunu aldıqdan yazdım və indidə əminəm ki, ən vacib dəyər praktikadır. Biznesdə praktika olmadan uğur qazanmaq mümkün deyil.

Biznesmenin en deyerli serveti – reputatsiyasidir! Heyf ki, bezileri bunu bilmir, hegigeten heyf! [#aztwi](#) [#biznes](#) . Düşünürəm ki, imic və ya şəxsi reputatsiya hər yerdə olduğu qədər biznesdədə vacibdir.

Növbəti illərdə çalışacam Twitterdə daha çox yazım. Bu sosial şəbəkə bizi daha iti düşünməyə vadar edir. Axı biz cəmi 160 simvoldan istifadə edib, fikrimizdə olanları ifadə etməliyik.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

- [Twittermaniya – 4-cü hakimiyyət](#)
- [#Hamıeləbilirki](#)
- [#GəncOlmaq](#)
- [Facebookşunaslar barədə](#)